

Bildiyimiz kimi, yanvarın 1-dən ölkəmizdə güvvəyə minmiş Media haqqında Qanun mətbuat sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə olunması, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. Rəsmi sənədin qəbulu bu sahədə mütərəqqi dünya qanunlarına uyğun olaraq, Azərbaycanda hüquqi bazanın daha da təkmilləşdirilməsi məramına xidmət edir.

döyüslərin aktiv fazasında cəbhə xəttindən təxribat xarakterli məlumatlar yayan "WarGonzo"nun jurnalisti Semyon Peqovdur. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlıdır.

seçkiliyin nəticəsi kimi yaradılmış qondarma "Artsax" rejiminin dəstəklənməsi məqsədilə, guya həmin qurumun müdafiəsi üçün çoxsaylı könüllü erməni gəncin səfərbər olduğunu bildirən çəkilişlər edib, qanunsuz terrorçu silahlı qruplaşmanın üzvlərindən müsahibələr alıb, bu barede müəllifi olduğu internet resurslarında çoxsaylı videogörüntülər paylaşıl. Hətta, Rusiya vətəndaşlarına səslənərək Ermənistana

lar edilməməlidir. Həmçinin Qanunun 70.1-ci maddəsində göstərilir ki, xarici jurnalistlər Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərmək üçün əvvəlcədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət etməlidirlər. Onlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən razılıq verildikdən sonra fəaliyyət göstəre bilərlər.

"Media haqqında" Qanun Azərbaycan mətbuatının inkişafı üçün yeni imkanlar və mərhələ hesab edilməlidir. Sırf demokratik məzmunu ilə də diqqət cəlb edən qanun media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda, jurnalistenin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir. Qanunda internet televiziyaların lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımir. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini manəsiz davam etdirə bilərlər. Çap mediası və onlayn media subyektlərinin təsis edilməsi üçün də dövlət orqanlarından icazə tələb olunmur. Bundan əlavə, "vətəndaş jurnalistikası" adlandırılın və peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət bu qanunun təsir dairesinə daxil deyil. Qanun layihəsinə əsasən Media reyestri yaradılır ki, burada da məqsəd media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinin və onların işçilərinin hüquqlarının müdafiəsi mexanizminin formalasdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır.

Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı uyğun olaraq, media sahəsində də mühüm islahatlar gedir. Jurnalistlərin, media üzrə ekspertlərin ötən ayldarda qanun layihəsinin ictimai müzakirələrində fəal iştirakı bu islahatların vacibliyini, köklü dəyişikliklərə zərurət olduğunu göstərən amil idi. Çünki beynəlxalq birliyin fəal üzvü olan Azərbaycanda bütün sahələr kimi, media da artıq daha müasir, beynəlxalq standartlara uyğunlaşdırıldıq üçün bu sahədə mükəmməl qanunvericilik bazasının formalasdırılması başlıca şərtlərdir. Bu baxımdan, qəbul edilmiş yeni qanun mükəmməl hüquqi sənəd kimi mühüm əhəmiyyətə malikdir.

**Əli NƏCƏFXANLI,
"Xalq qəzeti"**

Yeni Media qanunu qarşımızda geniş üfüqlər açır

Ölkəmizdə qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyası ilə bərabər, ayrı-ayrı sahələri tənzimləyən normativ hüquqi aktlardan, habelə dövlətimizin tərefdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Media haqqında qanunun fəlsəfəsi isə bu sahədə vahid bir sənədə konkret istinadı ehtiva edir.

Media sahəsində fəaliyyətin azadlığı her kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Əlbəttə, burada başlıca subyekti məhz peşəkar jurnalistika təmsililəridir. KİV fəaliyyətinin qanunla tənzimlənməsinin təkmilləşdirilməsi sivil proseslərin göstəricisidir.

Qanunun mahiyyəti jurnalistikanın dövlətdən asılı qulluq sahəsi deyil, məhz sərbəst məslek sahəsi olduğunu təsdiqləmək, bu müstəvidə fəaliyyəti hüquqi cəhətdən təmin etməkdir. Müvafiq maddədə göstərilir ki, jurnalistlər müstəqillik, öz mənafelerini təmsil edən təşkilatlarda birləşmək, peşə borsalarını yerinə yetirərkən şəxsi toxunulmazlıq, şərəf və leyaqətlərinə müdafiə etmək hüquqlarına malikdirlər. Jurnalistlərin peşəkar fəaliyyətinə qanunsuz müdaxilə etmək yolverilməzdir.

Yeni qanunun diqqətçəkən müddəalarından bəzilərini sərf-nəzər edək. Sənəddə jurnalist yazılarına reaksiya vermək üzrə qaydaların təsbiti onun müsbət cəhətlərindəndir. Sərr deyil ki, hələ də ölkəmizdə çoxları təkzib, düzəliş və cavab vermək hüququnu düzgün anlamırlar. Bu, bəzi hallarda

etik normaları aşmaq, qarşılıqlı hədə-qorxu, hətta təhqir səviyyəsinə qədər gedib çıxır. Buna yol verilməməsi üçün qanunla media subyekti tərəfindən fiziki şəxsin şərəf və leyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtən və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünü və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində bir ay müddətində cavab vermək, habelə media subyektiñən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüquq təsdiqlənmişdir.

Qanunun 11-ci maddəsi xarici media nümayəndələrinin Azərbaycan Respublikasının ərazisində fəaliyyəti barədədir. Orada göstərilir ki, ölkəmizdə akkreditasiya olunmuş xarici jurnalistlərin hüquqi statusu və peşə fəaliyyəti Azərbaycan Respublikasının normativ hüquqi aktları və dövlətin tərefdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Bu müddəə ərazi münaqışələri olan regionlarda daha çox pozulur. Ele Vətən müharibəsi zamanı biz dəfələrlə Rusiya, Fransa və başqa ölkələrdən xarici jurnalistlərin qondarma DQR-ə "partizan" üsulu ilə səfər etdiklərinin şahidi olmuşuq. Erməni media maqnatlarına işləyən, onların pul kisəsindən asılı olan bəzi qulbeçə "press" mənsubları Qarabağdan xeyli qeyri-obyektiv reportaj hazırlayıblar.

Belə üzənənraq şəxslərin ən feallarından biri



Azərbaycanın Baş Prokurorluğunun araşdırmları ile Rusiya Federasiyasının 1985-ci il təvəllüdü bu vətəndaşının Ermənistanda və Azərbaycan Respublikasının işgal olunmuş ərazilərindəki cinayətkar birliyin tərkibində fəaliyyət göstərməsi, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Qanunun və Migrasiya Məcəlləsinin təleblərinə zidd olaraq, ölkəmizin beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan, gizli yollarla keçərək Xankəndi şəhəri və işgal altında olan digər yaşayış məntəqələrində olmasına aşkarlanıb. Semyon Peqov işgal edilmiş ərazilərdə milli ayrı-

kömək üçün döyük bölgəsinə gəlmələrini təbliğ edən, ərazi bütövülüyümüzün parçalanmasına yönəlnən açıq çağırışlar edib. Erməni iş adamı Aram Qabrelyanov tərəfindən maliyyələşən bu buyruq qulu qarşısına qoyulan missiyaları yerine yetirməyə macəl tapmadan Qarabağdan qaçıb gedib.

Qanun həm də bu kimi halların qarşısını qətiyyətəle almağa yönəlib. Heç bir vəchle terrorçuluq, dini ekstremitəm, zoraklıq və qəddarlıq təbliğ olunmamalı, habelə terrorçuluğun maliyyələşdirilməsinə, terrorçuluq məqsədile təlimlərin təşkil edilməsinə və ya keçirilməsinə yönəlnən məlumatlar yayılmamalı, terrorçuluğa açıq çağırış-